



MƏZAHİR İSGƏNDƏR

XATIRLA

Sən məni xatırla o gördüyüntək,
Məni o gördüyün kimi də düşün!
Sənin olmasam da, sənin yadına
O sənin olduğum kimi də düşüm.

Sən məni xatırla, sonin şəninə
Bir büləbə misalı ötdüyüm kimi!
Xatırla sən məni "o gün, o axşam"
Sevib də oxşayıb, öpdüyüm kimi!

Xatırla sən məni "o gün, o axşam"
Od tutub, alışib, yandığım kimi!
Sayıb tellerini, dalıb seyrinə,
Səni yerim, göyüm sandığım kimi.

Xatırla sən məni, bir dayanmadan
Samib da qızılğıl, qoxladığımtək!
Xatırla sən məni, baxışlarınıla
Oxlana-oxlana yuxladığımtək!..

Xatırla sən məni, əlim əlinə
Bir deyib, titrəyib, o esdiyimtək!
Xatırla sən məni her gün, her axşam
O görüş yerinə tələsdiyimtək!

Xatırla sən məni, bir çılgın eşqə
Çay olub, kükreyib çəglədiğimtək!
Xatırla!.. Xatırla, hələ de səni
Bu sənsiz qəlbimde saxladığım!

...Onsuz da, onsuz da mənim adımı
Qəlbindən heç veda silməyəcəksən.
Xatırla!.. Xatırla!.. Xatırla, gülüm,
Sən məni unuda bilməyəcəksən!

ENMİŞƏM İLAHİ

TAPŞIRIQLA

Dedilər, çox əzab çəkdiñ, ibrət al,
Dedilər, dilini bir az gödək et.
Dedilər, qulağı var divarın da,
Bax da yan-yörənə, yolu asta get...

Dedilər, qatığı üflə, sonra ye,
Dedilər, tikanı var qızılğılun.
Dedilər, her günün ayrı hökmü var,
Yanıb-qovrularsan, tapılmaz külün...

Dedilər, zəmanə sən deyən deyil,
Dedilər dirənme, dil tap, ayaqlaş.
Dedilər, haqq sözün sırrını olmaz,
Nə haqqı göz, nə də düzü soraqlaş...

Dedilər, sazinl çəkmə çox zilə,
Daşlarlar, deməzlər haqq aşığıdı.
Bir dayandır, çox atının cilovun,
Ehtiyat iğidin yarasığıdı...

Dedilər... Dedilər... Fəqət, dünyaya
Gəlmışəm, deməyə sözün düzünü!
Gəlmışəm ilahi tapşırıqla mən,
Gəlmışəm, üfloyom haqqın közünü!

Gəlmışəm göylərdən bir məlek kimi,
Gəlmışəm, ayıram ağı qaradan!
Gəlmışəm göylerin qasidi kimi
Qaldırmağa qan-qadanı aradan!

Gəlmışəm ilahi tapşırıqla mən,
Gəlmışəm, artıram sözün qiymətin!
Gəlmışəm, özümə özüm tanıdib,
Sevdirməyə Tanrı veren nemətin!

Gəlmişəm göylərdən bir işq kimi.
Gəlmişəm üstümdə cənnətin ötri!
Gəlmişəm, dindirəm qarışqanı da,
Gəlmişəm, bilişsin sözün də qədri!

Enmişəm göylərdən bir şair kimi,
Enmişəm, zülməti işixləndirəm!
Enmişəm, olından tutub dünyanan,
Haqqın sönen çıraqını yandırıram!

Enmişəm göylərdən haqq aşığıtək,
Tanrıdan dilim, sözüm əmanət!
Aman qardaş, mənə dayan, dur demə,
Əmanətə cdəmmərəm xəyanət!

Dilim məni...
Dilimdən bilin məni,
Dönsəm, haqq yoldan olsam,
Eyləyin dilim məni!

OXUMA, ZALIM BALASI

Oxuma!.. Oxuma, zalim balası!
Oxuma!.. Əşgəndi, qandı üreyim?
Şənin nəfəsinə, şənin sesinə
Alişdi, odlandı, yandı üreyim!

Oxuma!.. Oxuma, zalim balası!
Oxuma!.. Bir dur, bir dayan!
Şənin nəfəsinə, şənin sesinə
İçim də, çölüm də, ruhum da biryam!

Oxuma!.. Oxuma, zalim balası!
Oxuma!.. Nəfəsim durdu, dayandı.
Şənin nəfəsinə, şənin sesinə
Xatirələr birçə-bircə oyandı.

Oxuma!.. Oxuma, zalim balası!
Oxuma!.. Əhvalım, halım dəyişdi.
Şənin nəfəsinə, şənin sesinə
Göyərlər yerlə, yerlər göylə eyişdi!

Oxuma!.. Oxuma, zalim balası!
Oxuma!.. Anlamam, bu səs nə səsdi?
Şənin nəfəsinə, şənin sesinə
Bu candan çıxmaga ruh da tələsdi!

Şənin nəfəsinə, şənin sesinə
Can qalmadı, daha məndən alası.
İnsaf eyle, ne olar dur, bir dayan,
Oxuma!.. Oxuma, zalim balası!

GÖRDÜNMÜ?

Mənə haqqdan, ədalətdən deyən dost,
Ədalətin var olduğunu gördünmü?
Bir yol haqqın, ədalətin əliyle
Qara zülmün boğuldugun gördünmü?

Haqq, ədalət, qanun-qayda quru söz,
Kimi yarar, kimi yaxar dirigöz,
İstər soruş, istər dirə min də göz,
Gözün haqqdan tox olduğunu gördünmü?

Qanun-qayda bir hörməcək torudu,
Arı yırtdı, milçək düdü, qurudu,
Kim güclüdü, kimin qolu zorludu,
Məhkum olub, sorulduğun gördünmü?

Kimi kimin çıraqını söndürər,
Kim qovular, kimi tutar, öldürər,
Qanun-qayda hey qovanı güldürər,
Qovulanın uğandığın gördünmü?

Zaman olmaz nə mon, nə sən tərefdə,
Yol tutulmaz haqqsız gəzən tərefdə,
Qanun-qayda, hökm əzən tərefdə,
Əzilən ovunuğuñ gördünmü?

P.S. Çəvənyolinin "Spartak" romanında
oxuyur: "Höküm dediyin hörməcək to-
rudur. Cansız, kiçik həşəratlar düşər,
quruyar, məhv olar. Eşşəkarısına onu
yırtar, çıxb gedar".

NƏ DEYİM - 1

Bir gül sevdim, dəli deyib, güldülər,
Eşqo düşüb, solmağıma nə deyim?
Ürəkləri görüb daşdan, dəmirdən,
Bulud olub, dolmağıma nə deyim?

Kim can verər, kimi qıyar canlara,
Əl üzülər, qol da düşər yanlara,
Baxıb nəhaq ölümlərə, qanlıra,
Görən, insan olmağıma nə deyim?

Kim sənətə, kim meyl edər sərvətə,
Biri düşər, biri düşməz zillətə,
Şorla loru görüb eyni qiymətə,
Həla, nefəs almağıma nə deyim?

Kim azına, kim güvənər çoxuna,
Kim qoluna, kimi də boy-buxuna,
İçiləndə şəhidlərin ruhuna,
Ölmeyib də, qalmağıma nə deyim?

Məzahir der, olsun sənin agahın,
Hökəm keçməz mənə zülmün, nə şahin,
Görüb anı, zamanndı moddahın,
Şəstlə qələm çalmığına nə deyim?

NƏ DEYİM - 2

Bir görəli, məni-məndən soran kəs,
Nə eləyəm, nə bələyəm, nə deyim?
Doğulandan kor fələyən olındı,
Həmi unam, həmələyəm, nə deyim?!

Nə mənəsi, sozalan bir umudun?
İstar sevin, ister atın, unudun,
Həmi balta, həmi meşə, həmə odun,
Həm odunu, həm şələyəm, nə deyim?!

İstər dayan, istər haxla, ya ha qov,
Nə bir durmaz, nə dayammas qovhaqov,
Həmi -kaman, həmi oxam, həmi ov,
Həmi ovçu, həm tələyəm, nə deyim?!

Aralıdı baş-bədən də, əl-qol da,
Bir anlamaz, bir can deməz sağı, sol da,
Nə tükenməz, nə de bitməz bir yolda
Həmi Kərəm, həm lələyəm, nə deyim?!

Bu nə beldi, bu nə külüng, kürək də?
Ev uçuldu, nə qalmadı direk də,
Məzahirem, hele də bu ürkədə
Min-bir arzu, min diləyəm, nə deyim?!

YOXUNDU

Bu meydanda gəl əlinə alma saz,
Nə atrın, nə şırın dilin yoxundu!
Könüllər oxşayıb, gözlər güldürən
Xoş avazın, bəmin, zilin yoxundu!

Olammasan nə Ələsgər, nə Ali,
Edəmməzsən vəsf günü, hilatı,
Toxumağa yaz andiran bir xalı
Nə naxışın, nə düz milin yoxundu!

Yaşamisan yarica dik, yarı yan,
Varam deməz her qartalan, qaryan,
Bu millətə, el-obaya yarınan
Nə bir günün, aynın, ilin yoxundu!

Yaman olar, söz köhnələ, qartlaşa,
Üz çeviro, dilin dilə yadlaşa,
Ter söz deyib, qoxlatmağa yurddاش
Nə ciçeyin, nə də gülün yoxundu!

Məzahire nədi bu bənd, bu bəre?
Mənom strin bəxş eləyon ənbəro,
Boynunu bük, sazını da sal yero,
Sözdə himin, nə özülün yoxundu!

MƏN - 1

Durun!.. Nolar, bir Allahı sevərsiz,
Dəymeyin!.. Dəymeyin, divanəyəm mən!
Dağlınlıbdı no var içim, çölüm də,
Görün də necə bir viranəyəm mən?!

Nə bilməsən, adı nədi peşəmin,
Na görməsen nişanəsin naşəmin,
Alovuna vurulduğum bir şəmin
Yaxıb, kül etdiyi pərvənəyəm mən!

Göz yaşımın qabağında dürr nədi?
Anlamasın, nə bilməsen sərr nədi?
Od istəsən, gol al məndən, bir nədi,
Yüz ömür sənməyən zəbanəyəm mən!

Vərəqləsin, kimlər məni oxusun?
Kim oxusa, yadırğayar yuxusun,
Gülün gözlerində solma qorxusu,
Bülbülün dilində foğanəyəm mən!

Bu zamanda olan varmı tən mənə?
Olammadı bir zəmidə dən mənə,
Allah, etdi qarğalar da tən mənə,
Nə olsun, sözləri revanəyəm mən?

TANRIM, SƏN O MƏNİ ÖZÜMƏ QAYTAR

Kükراجərdim at belinda, or idim,
Misri qılınc ellərimdə nər idim,
Büdrodi at, sindi qılınc, gərildim...
Qalkımağa gücümü dizimə qaytar,

Tanrı, Sən o məni özümə qaytar!
Bir atəsdim, kül içinde qor oldum,
Mil çökildi gözlərimə, kor oldum,
Yeri, göyü səsləməkdən yoruldum...
Görməyə işığın gözümü qaytar,

Tanrı, Sən o məni özümə qaytar!
Mən Attila, mon Meteyə oğuldum,
Daş dibində, Qurdla birgə doğuldum,
Tənhalandım, öz içimde böğuldum...
O çağā, oduma, közümə qaytar,

Tanrı, Sən o məni özümə qaytar!
İldirəmdim, bir şimşəkdir, caxardım,
Xor baxanı yandırardım, yaxardım,
Qartal olub, zirvələrdən baxardım...
O dağā, o daşa, izimə qaytar,

Tanrı, Sən o məni özümə qaytar!
Bülbül idim, aralandım bağımızdan,
Yandi bağımın həsrət, hicran dağından,
Sazım, sözüm qaldı Qarağışmda...
O bağā, o saza, sözümə qaytar,

Tanrı, Sən o məni özümə qaytar!

ƏLVİDA - 1

Bilinməyən nə övvəli, nə sonu
Misallara, məsəllərə əlvida!
Yel olub da əqidədə, imanda
Hara goldi, əsonlərə əlvida!

Dünya, al da nə vermişən çoxunu,
İstəmirən nə varını, yoxunu,
Alıb əla şəşporını, oxunu,
Haqq yolunu kəsənlərə əlvida!

Bu oyunda kim uduzan, kim udan,
Bir an durmaz nə uduzan, nə udan,
Həsən yolu, Hüseyin yolu unudan
Həsənlərə, Hüseynlərə əlvida!

Yaman bu ki, uça, ala dağ yara,
Ər də o ki, Fərhad ola, dağ yara,
Uyub yada, uyub sara, oğyara,
Öz yarından küsənlərə əlvida!

Məzahir der, o gördünүn deyiləm,
Ki ov olam, ovlanıban yeyiləm,
Aslan deyil, çar-çaqqala deyilən
"Şağ ol"lara, "əhsən"lərə əlvida!

ƏLVİDA - 2

Gəldi yelin nəs əsimi,
Duydum ölüm nöfəsini,
Unut mənə həvəsini,
Günəş, Uldiz, Ay, əlvida!

Bu nə toydu, bu nə oyun?
Düşdüm, oldum oyum-oyum,
Göz yaşımıla yar, golboyun
Axıb gedən çay, əlvida!

Bu yol görüb məni naşı,
Min dərd verdi, dedi daşı,
Deli gəzen dağı-daşı
Ay səs-soda, hay, əlvida!

Fərəhim, şənim olmadı,
Gülüm, gülşənim olmadı,
Başa düşənim olmadı,
Olanım ah-vay, əlvida!

Dögdün, aq süd omdırmədin,
Bir güldürüb, dindirmədin,
Məzahiri boyonmədin,
Fani dünya, day, əlvida!

ŞƏR KEÇƏN YOLLARDA

Şər keçən yollarda üzün şən olmaz,
Şər keçən yollarda gedənə yaziq!
Şərə düşən dağın-dاشın fəryadın
Duyub da şokk-şübə edənə yaziq!

Şər keçən yollarda sular quruyar,
Çöller od bəlenər, çiçəklər solar.
Şərin heybətindən, şərin zəhmindən
Dev üreyi oyum-oyum oyular!

Şər keçən yollarda min-min çar-çayan,
Əqrəblər dolanar, ilanlar gəzer.
Şər keçən yollarda mərhəmət deyil,
Ürəklər göynədən tikanlar gəzər...

Şər keçən yollarda qarlar orıməz,
Şər keçən yolların üzü qaradı.
Şər keçən yollardan bir yol keçənin
Həm gecəsi, həm gündüzü qaradı.

Şər keçən yollarda dünya qaranlıq,
Çaqqallar səslənər, itlər ular.
Şər keçən yollarda aslanlar deyil,
Səsalar, tülkürlər meydan sulayar!

Şər keçən yollardan keçənə vayıd,
Çınarlar gövrələr, döner qozbelə.
Şər elə yandırar, elə qovurur,
Alişdirməz yüz il qala, duz belə!..

...Necə zalim, necə qansız, amansız!
Əl durdurmaz, nə də ki şər yorulmaz.
Nə şər düş, nə şər düşən yolu keç,
Şər keçən yolların Tanrıslı olmaz!

O CÜR QALAYDIQ

Kaş, elə o cüra qalaydın, gülüm -
Dodaqda təbəssüm, gözdə fərəh, şən...
Başına nə duman, çən qonmayayıd,
Solmayayıd yollarında nə gülşən!

Qonmayayıd başına nə duman, çən,
Çekmeyayıd dil-dodağın bir ah da!
İtməyəydi toravotin, nə ərin,
Yazmaya yidi bu yazını Allah da!

Dodaqda təbəssüm, gözdə fərəh, şən,
Olaydın qonça-ter gül budağında!
Xəzən görüb, tökməyəydi yarpağın
Kolun-kolağatın, nə budağın da!

Olaydin qönçə-ter gül budağında,
Solub-solmayaydı nə bənizin də!
Üzeydin qəlbində min arzu-istek
Sevinc dənizində, şən dənizində!

Çəkmeyeydi dil-dodağın bir ah da,
Qonmayaydı gözlerinə damla yaş!
Qurşaq tutub, bu dünyaya savaşda
Həmişə xeyrinə biteydi savaş!

Solub-solmayaydı kaş, o bənizin,
Baxıb da güzgüyə, sıxılımayaydın!
Anıb bir-birindən o xoş günləri,
Od yeyib, od içib, yaxılmayıydın!

Qonmayaydı gözlerinə damla yaş,
Sən mənə, mən sənə o cür dalaşdıq!
Verib ömrümüzdən qalan günləri,
Nə ola, ölüncə o cür qalaydıq!..

VƏTƏN MƏKKƏ YERİDİ

Olub, kimi Rəbbinə,
Kim güvənər cəbrinə.
Yaşa ömrün boyunca
Bürünüb öz sebrinə!

Sadə dolan, həm ol
Alınaçıq, üzüñağ.
Çox olubdu uçulub,
Dönbüb, olub düzən dağ.

Düz ol, eyni olmasın
Nə tərezin, nə elin.
El-obaya, Vətəna
Yarasın hər eməlin!

Vətən dara düşəndə
Öğül olan sinanar.
Kimi namerd, naxələf,
Kimi də mərd sananar!

Vətən hem din, hem iman,
Vətən Məkkə yeridi.
Vətən üçün can verib,
Şəhid olan diridi!

Vətən namus, qeyrət, ar,
Vətən ana-bacıdı.
Vətən bir vətəndaşın
Vətəndaşlıq tacısı!

Siper olub Vətənə
Qoyma yaxın yağıntı.
Əsir olan, oridər
Ürəyinin yağını.

Vətən mənə, həm sənə
Babalarдан əmanət!
Ölümündən min yamandı
Vətənənin xəyanət!

Oxu, öyrən dilini,
Tarixi var hər daşın.
Aralanıb, yadlaşış,
Pozulmasın yaddaşın!

Torpağının, daşının
Qədrin bil hər yaşında.
Yeri olsun Vətənənin
Ürəyinin başında!

BARIŞMADIQ

Göylər belə geniş iken,
Gülüüm, nəden quş olmadıq?
Uçub, qucub səmaları,
Vüsaldan bihü olmadıq!

Bu gün varıq, sabah yoxuq,
Eşqi(y)den yox, qəmdən toxuq,
Bir kamandan çıxan oxduq,
Bir hədəfə tuş olmadıq!

Gül açmadıq bir yaz kimi,
Olduq şaxta, ayzə kimi,
Qovuşub, Kür-Araz kimi
Yuxuda da xoş olmadıq!

Uyduq bir naxələf sözə,
Aralandıq biz göz-gözə,
Dönmək üçün özümüzə
Durnalara qoşulmadıq!

Yondu günü, ili röndə,
Soldu, saralı gülsən də,
Yandım mən də, yandın sən də,
Bir alovda qarışmadıq!

Bir olmadı sözümüz də,
Hesrat bitdi izimizdə,
Kor oldu cüt gözümüz də,
Kor inaddan ayrılmadıq!

Xəzan geldi, vurdυ bağı,
Silkələdi hər budağı,
Özümüzə olub yağı,
Axi, nədən barışmadıq?

DEMƏ

Şimşek çaxdı, göy gurladı,
Bulud ona güldü, demə!
Bülbül yandı, inildədi,
Güler olan güldü demə!

Bu nə eyham, nə töhmətdi,
Eşq Tanrıdan əmanətdi,
Od da, köz də məhəbbətdi,
Soyuyanda küldü demə!

Gözlərindən yaş daşmayan,
Daşa-daşa ulaşmayan,
Leyli-Məcnun dolaşmayan
Bu cöllərə çöldü, demə!

Dağ olmasın qışda qarsız,
Neyə lazım bağlı da barsız?
Gölər olsa sonalırsız,
Nə üz, nə də göldü, demə!

Nə şirinsən sən, ey Vətən,
Sənəle oldum sən, ey Vətən,
Bir gün ölüsem mən, ey Vətən,
Məzahire öldü, demə!

DÜNYA ELƏ O DÜNYADI

Dünya elə o dünyadı,
Gələn, bəs gün qalar, gedər!
Kim od olar, kimi də su,
Hərə bir ad alar, gedər!

Bir bilinməz, nədi bari,
Olmaz ehdi, nə ilqarı,
Kimin başdan aşar vari,
Kim ovçunu yalar, gedər!

Kim xan olar, kimi nökər,
Kim kef, kim də hey ter təkər,
Kim yaradar, qurar, tiker,
Kim dağıdar, talar, gedər!

Bilemməsən, nədi rəngi,
Gah yoldu, gah Ərbəzengi,
Kimi olar su səhəngi,
Kim daşlara çalar, gedər!

Ay Məzahir, bu da nədi,
De, dil nədən inildədi?
Bu dünya bir gen səhnədi,
Hər kəs bir cür dalar, gedər!

ARA MƏNI

Bu alnında olan yazı
Yetirmədi yara məni!
Ürək yandı, dil inledi,
İncitdi bu yara məni!

Bir hey çəkdim çilə, azar,
Döndüm, oldum bülbü'l-zar,
Bu ayrılıq, bu intizar
Etdi para-para məni!

Bir olmadı nə həyanım,
Oxşayanım, nə duyanım,
Aym, günüm, olan anım
Çəkdi min yol dara məni!

Məcnun gəzən, məni tanı,
Nə gün gördüm, nə da danı,
Dayanmadı yaram qanı,
Təbib vərtmə, sara məni!

Hanı məntək görən zülüm?
Çıxdı diri-dirı külmə,
O dünyada bari, gülüm,
Ara məni, ara məni!

İNANDIR

Tanrırm, mənə inandır -
İnandır ki, insanam!
Bəlkə, onda özümdən
Nə utanam, usanam!

Tanrırm, mənə inandır -
Haqq nazılər, üzülməz!
Nakəslərin, pişlərin
Yoluna gül düzülməz!

Tanrırm, mənə inandır -
Mərd namərdə basılmaz!
Şairlər haqq söyləyən,
Haqq dilindən asılmaz!

Tanrırm, mənə inandır -
Ki, ağlayan göz gülərlə!
Qupquruca bulağa,
Arxa yənə su gələrlə!

Tanrırm, mənə inandır -
Bağlı qapı açılar!
Bir yetimin üzüne,
Gözünə nur saçılıar!

Tanrırm, mənə inandır -
Dağlar uqb, laxlamaz!
Dəvələr de ulağın
Quyuğuna bağlanmaz!..

...Vallah, hələ, hələ də
Bu olan baş dumandır!
Haqqın doğruluğuna,
Tanrırm, mənə inandır!

MƏN - 2

Həm bağ-bağça, həm gülü,
Gül üstündə arıyam mən!
Bulaq gözü, suyun özü,
Həm dağ, həm dağ qarıyam mən!

Həm zaman, zaman ani,
Dünon, bu gün, sabah danı,
Boz qartalın canı, qanı,
Həm bülbü'l, həm zaryam mən!

Bir dad məni, necə dadlı!
Həm od atlı, od inadlı!
Leyli adlı, Şirin adlı
Olanların yarıyam mən!

Sirdaşıyam donanların,
Qardaşıyam yanaların,
Arif olub, qananların
Sərvətiyəm, variyam mən!

Ey yan keçən, bir dur, dayan,
Bir sor-sorus, bir ol heyən,
Səs-sorağın el duymayan,
Söz mülküñün bariyam mən!

HARALIYAM

Ey kəs, sorma halımı,
Yaralıyam, yaralı!
Gülşənimdən, gülümimdən
Aralıyam, aralı!

Yaş dayanmaz gözümüzde,
Kim olar mən düzümdə?
Vallah, özüm-özümdən
Fəralıyam, fəralı!

Dolanıban dağ-düzü,
Bir görmədim gün üzü,
Gör, nə günü-gündüzu
Qaralıyam, qaralı!?

Bu qabar nə qabarı,
Nə dərdi, nə qibarı?
Allah, özün de bari,
Haraliyam, haralı?

BİLİRƏM Kİ...

Bilirəm ki, dönməyəcək gənciliyim,
Bilirəm ki, bu boş xəyal, xoş istək.
Yenə də içimdə ümidi, bir həvəs,
Onu səsleyirəm gecə sübhədək!

Bu necə arzudu, necə həvəsdi?
Nə xal düşməz, nə saralmaz, nə solmaz.
Çapar xəyal dünyasında atını,
Bu vüsala texti-rovən qurulmaz.

Gecə də, gündüz də, yuxularda da
Düşərəm hey gül qoxlamaq eşqinə.
Elə bil ki, anlayaram yenice,
Sevgi nadı, möhəbbət nə, eşq(i) nə?

Yaşayaram gül qoxlamaq eşqinə,
O güli üzməye qolda güc olmaz.
Unudaram sehəng dəyib daşlara,
Tökülen suyu da yerinə dolmaz.

Bir gülü üzməyə qolda güc olmaz,
Həvəs gözdə qalar, gül də budaqda.
Süzər də mənayla, dərin baxışla,
Qəşs cəyər, gülər gül də, budaq da.

Həvəs gözdə qalar, gül də budaqda,
Üreyin alovu, odu soyumaz!
Bu necə arzudu, bu necə istək,
Nə səngiməz, nə göz yumma, yumuz?..

...Yağıdırar başıma göyər öz qarın,
İter rahatlığım, iter dincliym.
İçimdə bir ümidi olsa da, Allah,
Bilərem ki, dönməyəcək gənciliyim!

BƏNZƏMƏZ

Bir dünyam var, salammasan cənginə,
Biləmməsen temi nədi, rəngi nə?
No dodaq büz, nə ters baxma son mənə,
Mənim dünyam, soninkinə benzəməz!

Ocağımız bir qov ilə alışmaz,
Ulduzumuz bir-birilə barışmaz,
İstəsən də, yollarımız qovuşmaz,
Mənim dünyam soninkinə benzəməz!

Öz qışım, payızım, öz yay-yazım var,
Öz sesim, öz tərzim, öz avazım var,
Dənizimde çəkemmesən son avar,
Mənim dünyam səninkinə bənzəməz!

Sən mənim, mən sənin dilin bilmərik,
Sən mənə, mən sənə taraf golmərik,
Sən mənə, mən sənə olmayaq şorik,
Sənин dünyam mənimkina bənzəməz!

Yerim də, göyüm də bir özgə cürdü,
Anlamazsan, biləmməsan, na türdү,
Çoxu gördü, görçə köksün örtüdü,
Mənim dünyam səninkinə bənzəməz!

Aynı cürdü havam, qarım, yaşışım,
Aynı cürdü umu-küsüm, barışım,
Məhbəbbəti, sevgidi hər qarışım,
Mənim dünyam səninkinə bənzəməz!

Bir günün aç, oyan bu xam yuxundan,
Yoğrulmaq, yapılmışq bir undan,
Fırlanıb, çıxıbı öz oxundan
Mənim dünyam səninkinə bənzəməz!

ALLAH, MƏNİ AL QÜRBƏTİN ƏLİNĐƏN

Min yixildim, min uçuldum, quruldum,
Min bulandım, min illəndim, duruldum,
Dağıla-daşla danışmadan yoruldum,
Həsrət yükün yera qoyub belimdən,
Allah, məni al qurbanın əlindən!

Özgürəmmi, sürgünəmmi, bilmirəm,
Nöqtəyəmmi, vergüləmmi, bilmirəm,
Odəm, közəm, ya küləməm, bilmirəm,
Aralayıb külümü də közündən,
Allah, məni al qurbanın əlindən!

Qabarlandı dil-dodaq da ağrından,
Ürek yandı min cür sessiz çağrıdan,
Nə zamandı gözüyaşlı, bağırıqan
Bülbül olub, aralıyam gülündən,
Allah, məni al qurbanın əlindən!

Kimlər mənə zülm cylədi, yetmədi,
Gün-gün artdı bu zülümlər, bitmədi,
Aralıqda barış gülü bitmədi,
Divan qurub, hesab sorub zülmündən,
Allah, məni al qurbanın əlindən!

Nisgilliyəm, el-obada gözüm var,
Mənsizləyən yovşanlara sözüm var,
Dağıla-daşda yol getməyə dözüm var,
Nolar, bari, bir gün evvel ölümdən,
Allah, məni al qurbanın əlindən!

DƏYMƏZ GÖZ YAŞLARIMA

Dəyməzsən!..
Dəyməzsən göz yaşlarına, dəyməzsən!
Bu, son məktub, son vida...
Bir butanın üstündə qonçəsi gül acmayan,
Rayihəsi, qoxusu hələ atır saçmayan,
Qanadlanıb uçmayan, somaları qucmayan
eşqimizə əlvidə!
Bundan belə, unudub kədərimi, qəmimi,
Silib gözlerimin nəmimi,
Ürəyimin yerinə soyuq, bumbuz, qapqara
daş bağlayacağam.
Büküb qara kəfənə, quylayıb eşqimizi,
Nə ağlayıb, sizləyib, nə də ki...
Nə də ki, yas saxlayacağam.
Yaşayıb ürəksiz, duyğusuz, hissiz,
Dolaşacağım bu dünyani vecsiz-vecsiz...

Dəyməzsən!
Dəyməzsən göz yaşlarına, dəyməzsən!
Bundan belə nə yellər,
Nə yağışlar, nə heyvanlar, nə quşlar
mənim dilimi bilməz.
Bundan belə çaylart, dənizləri, gölləri,
Qiş, yayı, payızı, nə də vəzvili yazı
mənim dilimi dindirməz...
Bundan belə dilimi itlər, pişiklər yeyəcək...
Bundan belə dağlar-daşlar,
Otlar, güllər-çiçəklər: yaziq, laldı! - deyəcək.
Bundan belə ağlasam, mil çökərəm gözümə!
Bundan belə Leyli, Şirin, nə Əslili,
Nə Şahsənəm, nə Gülgəz,
Nə də başqa filankəs
Bir də... Bir də edəmməz məni aşiq özünə...

Dəyməzsən!
Dəyməzsən göz yaşlarına, dəyməzsən!
Bundan belə nə inlöyib-sizləyib,
Nə də zülüm-zülüm ağlayacağam.
Amma, göz yaşlarınımlı dolmuş çayları,
Dənizləri, gölləri min il,
Milyon il bundan sonraya saxlayacağam...
Onları Məcnun olanlara, Fərhad olanlara,
Kərəm olanlara göstərib,
Gözlerimi gözlərinə dikəcəyəm.
Və ölündə özümü kəfən əvəzi o çaylara,
O dənizlərə, o göllərə bükəcəyəm...

Dəyməzsən!
Dəyməzsən göz yaşlarına, dəyməzsən!..
Bu, son məktub, son vida!
Bir butanın üstündə qonçəsi gül acmayan,
Rayihəsi, qoxusu hələ atır saçmayan
eşqimizə əlvidə!..